

Zemfira İlyas qızı Salimova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
yaş və pedaqoji psixologiya kafedrasının baş müəllimi

GƏNC NƏSİLDƏ ƏXLAQI HİSSLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ

Земфира Ильяс гызы Салимова
старший преподаватель
Азербайджанский Государственный Педагогический Университет

РАЗВИТИЕ МОРАЛЬНЫХ ЧУВСТВ У МОЛОДОГО ПОКОЛЕНИЯ

Zemfira Ilyas Salimova
Senior lecturer of the Department of age and pedagogical psychology
Azerbaijan State Pedagogical University

DEVELOPING MORAL FEELINGS IN THE YOUNGER GENERATION

Xülasə: Məqalədə əxlaq obyekti olan ayri-ayri adamlar, insan qrupları və onların arasındaki qarşılıqlı münasibətlər, ictimai həyat hadisələri, eləcə də əxlaq məşhuminu özündə birləşdirən şəxsiyyət haqqında məlumat verilir.

Eyni zamanda, məqalədə başqa bu hadisələrə münasibətin mövcud cəmiyyətin birləşməsi qaydalarına uyğun gəlməsi insanda xeyirxalıq, dostluq, rəğbat, yoldaşlıq, kollektivçilik, məsuliyyət hissi kimi müləmət əxlaqi hissələr yaranması haqqında geniş məlumat verilir.

Açıq sözlər: əxlaq, hissələr, hörmət, şəxsiyyət, millilik, psixoloji xüsusiyyətlər

Резюме: В статье приводятся сведения об отдельных лицах, являющихся объектах нравственности, человеческих группах и их взаимоотношениях, событиях общественной жизни.

В то же время в статье широко освещается отношение этих событий к общепринятому уровню жизни общества. Повествуется о таких позитивных моральных чувствах, как доброта, дружба, сочувствие, дружеские отношения, коллективизм, чувство ответственности.

Ключевые слова: нравственность, чувства, уважение, идентичность, национальность, психологические особенности

Summary: The article gives information about individuals, objects of morality, human relationships and their relationships, social life events, as well as identity identification.

At the same time, in the article, the attitude of these events to the conventional living standards of the society is widely informed about the positive moral feelings such as kindness, friendship, sympathy, companionship, collectivism, sense of responsibility.

Key words: morality, feelings, respect, identity, nationality, psychological characteristics

Gənc nəslin saf, təmiz, əxlaqlı olması xalqın inkişafı, yaşaması deməkdir. Gənc nəsl biziñ gələcəyimizdir. Onun şəxsiyyətinə, fəaliyyətinə, bir şəxsiyyət kimi yetişməsinə laqeyd olmaq, barmaqarası baxmaq böyük qəbahətdir. Əxlaq - tərbiyə - bu, saatlarla mühazirə oxumaq deyildir. Onu hər bir şəxs öz üzərində rol oynamaqla göstərməlidir. Bu rol, əsasən, valideyn və müəllimlərin üzərinə düşür. Onlar dildə bir söz

deyib, əməldə isə başqa bir iş etdikdə böyüməkdə olan gənc çıxılmaz bir vəziyyətdə qalır.

K.D. Uşinski "İnsan tərbiyə obyekti kimi" və yaxud "İnsan tərbiyə predmetidir" əsərində bu mövzuya geniñ yer vermişdir. K.D. Uşinski bu əsərində insanın əxlaqi tərbiyəsinin pedaqoji yollarını aydınlaşdırmağa və pedaqogikanı psixologiya ilə əsaslandırmayaq səy göstərməmişdir. O, bu əsərinə "Pedaqoji antropologiya" adı vermiş-

dir. K.D. Uşinski hər bir insanı yaxından tanımaq üçün, ilk növbədə, onun ailəsini və atrafını tanımağı asaslıdırmağın sağ görməstir. Eyni zamanda, o belə bir ideyanı irali sürük ki, insanı hərəkətli təbiyə etmək lazımdır. Bunun üçün məşğıl olduğunu mövzunu, yanısı insanı, malik olduğu xüsusiyyətlərini döründən öyrənmək lazımdır (1, 20).

Əxlaq, əxlaq təbiyə - şəxsiyyətin yaşadığı, inkişaf etdiyi comiyyyətdə mövcud əxlaqı prinsipləri yiyələnmək, bir sözü, insanın insana, comiyyyəti münasibətini ifadə edir. Comiyyyətin monafeini uyğun golub vətənpərvərlik, kollektivçilik, xeyrixaşlıq, rəqəbat, yoldaşlıq, dostluq, humanizm, məsliyyət, haya, hörmət, vicdan və s. müsbət hissələr, əksinə, comiyyyətin monafeini xalq gətirir, zərər verən fərdiyəçilik, paxılılıq, epiqizm, xudbilik, bədəxbəhəl, pozğunluq, narkomaniya, başqasının fəlakətinə sevinən mənfi əxlaqi hissələrdir.

Hər bir insan öz yaşına hörmət etməyi bacarmalıdır. İstər zövqündə, istər danışlığında və istərsə de özüñ comiyyyət işçisindən aparmaşında. Bətanın insanları bir comiyyyət, əsasən içki aləminə düşəndə özlərinə unudurlar. Hər bir şəxs əvvəlcə özüñ, sonra isə strafdiklərə hörmət etməlidir. Danışlığı hər bir sözün qiymətinə misqalla bilməlidir. Özüñ elə aparmalıdır ki, özündən sonra onun haqqında danışında gülüş hadafına çevrilmesin (4, 502).

Əxlaq normaları tarixi və sinifidir. Əxlaqi hissələr həyatı və fəal olur. Vətan və xalqımızın yüksəkliyi namına qarşıya qoyulmuş məqsədə çatmaq uğrunda gərgin mübarəkədən onu yeniləməzdir. Vətan və xalq qarşısında vəzifə və məsliyyət hissə, həmçinin şəraf, layaqat, həya və hörmət insan həyatına gözəllik bəxş edir, mənvi aləminin qiymətləndirir.

Əxlaqi hissə olan vəcdan şəxsiyyətin öz münasibət və rostaları, qılı və hissə cəhatlərin vəhdəti zəminində obyektiv, düzgün qiymətləndirilir. Münasibət və rostaların düzgün olduğunu dərk etmək vəcdan rahatlığı doğurur. Bu hər bir şəxsiyyətə böyük sevincə gətirir, zövq verir, öz qüvvələrinə inam baxş edir. Münasibət və rostaların yanlış olduğunu dərk etmək vəcdan əzabi doğurur, adam peşmanlıq halı keçirir. Vəcdan sadəcə sohvi düzüldələr doğru yola qayitmayışı tələb edir. Məsalən, narkoman, alkogolik, oyun düşkünlükləri, kompüter-internet düşkünlüklərini göstərə bilər ki, onlar əzələrindən inam, vicihan həssələr, özləri düzgün yola qayıda bilərlər (5, 78).

Son zamanlar internetdə "mavi balina" deyişilən bir oyun yaranıb ki, bu da bir neçə yeniyetmənin intiharına səbəb olub. Ümumiyyətlə, Belə gəncələri utandırmaq daha yaxşı nəticə vera-

bildirdi, nəinki malayıq, səvviyyəsiz sözlərlə qışqırıb onlara mübahisə etmək (3,145).

Əxlaq sözünün altında böyük fikirlər, aqidələr durur. İnsan dünyaya gələn günündən, yəni ibtidai icma qurulusundan başlamış müasir dövrə qədər hər bir şəxsiyyətə vacib olan psixoloji terminidir. Bildiyimiz kimi, psixiologiya ilkinə, regiona görə dəyişir. Əxlaq koşusunu da hər bir xalq özünləməsəsə tarzda başa düşür. Bütün xalqların dilində əxlaq koşusı bir neçə bədəmlən ibarətdir. Böyüyü hörmət, kiçiyə qayğı, qadın loyاقatı, vətənə məhabəbat, qonaq hörmət, Şəhidlər hörmət, milli döyüşlərin qorunması, düşməni galəcək hissillərə tanıtmaq və s.

Hər bir insan öz yaşına hörmət etməyi bacarmalıdır. İstər zövqündə, istər danışlığında və istərsə de özüñ comiyyyət işçisindən aparmaşında. Bətanın insanları bir comiyyyət, əsasən içki aləminə düşəndə özlərinə unudurlar. Hər bir şəxs əvvəlcə özüñ, sonra isə strafdiklərə hörmət etməlidir. Danışlığı hər bir sözün qiymətinə misqalla bilməlidir. Özüñ elə aparmalıdır ki, özündən sonra onun haqqında danışında gülüş hadafına çevrilmesin (4, 502).

Əxlaq normaları tarixi və sinifidir. Əxlaqi hissələr həyatı və fəal olur. Vətan və xalqımızın yüksəkliyi namına qarşıya qoyulmuş məqsədə çatmaq uğrunda gərgin mübarəkədən onu yeniləməzdir. Vətan və xalq qarşısında vəzifə və məsliyyət hissə, həmçinin şəraf, layaqat, həya və hörmət insan həyatına gözəllik bəxş edir, mənvi aləminin qiymətləndirir.

Əxlaqi hissə olan vəcdan şəxsiyyətin öz münasibət və rostaları, qılı və hissə cəhatlərin vəhdəti zəminində obyektiv, düzgün qiymətləndirilir. Münasibət və rostaların düzgün olduğunu dərk etmək vəcdan rahatlığı doğurur. Bu hər bir şəxsiyyətə böyük sevincə gətirir, zövq verir, öz qüvvələrinə inam baxş edir. Münasibət və rostaların yanlış olduğunu dərk etmək vəcdan əzabi doğurur, adam peşmanlıq halı keçirir. Vəcdan sadəcə sohvi düzüldələr doğru yola qayitmayışı tələb edir. Məsalən, narkoman, alkogolik, oyun düşkünlükləri, kompüter-internet düşkünlüklərini göstərə bilər ki, onlar əzələrindən inam, vicihan həssələr, özləri düzgün yola qayıda bilərlər (5, 78).

Son zamanlar internetdə "mavi balina" deyişilən bir oyun yaranıb ki, bu da bir neçə yeniyetmənin intiharına səbəb olub. Ümumiyyətlə,

Gənc nəsildə əxlaqı hissələrin inkişaf etdirilməsi

internetlərdə insan əxlaqına zidd olan elə bir göründürlər və yazılar verilir ki, bu da nəinki əxlaqımızda, insaniyyətdə laiqi deyildir. Bəzan televiziyalarda verilən verilişlər, reklamlar bizim mentalitəmizə, əxlaqa laiq olmayan verilişlərdir. Vicdan - əxlaq şəxsiyyətin yüksək şüurluluğu ilə bağlıdır.

Əxlaqi hər bir insan ana südü ilə əmmalıdır. Əxlaqın ananın südü ilə yaramazdır. Öğar "ana" (ana demək olarsa) öz övladını soyqudu, külüyin altında küçəyə atıb arxaya da baxmadan gedir, bəzə hansı əxlaqdan danış bilsər? Sorusunda "dolanla bilmirəm" deyir. Məgar mühəriba vaxtı analar üçün çətin olmayıb? Suolunur onlar öz övladlarını necə saxlayıblar?

Mühəriba vaxtı doğulan əsaqlardan azm alım, yaziçı, şair, xalqımızın verən laiyiqi övladları böyüyüb? Bu anaların bir aqidəsi olub: "Övlad məhabəbtidir". O biri dırnaqrası "analının" isə aqidəsi eys-işrat olub. Təkcə analar deyil, vicdanı, əxlaqını itirmiş övladlar da var (6, 33).

Öz valideynlərini lazımsız aşya kimi qoclar evinə atan bu övladları bəzən elə böyük məhabəbatla ana-atə məhabəbtindən danışarlar, həya hissə keçirmədən, vəcdan azabı çəkmədən, hətta yalandan ağlayırdılar da. Görən onlar azadıq da olsa vəcdan əzəbi keçirirlər?

Lesqaptı usaqın əxlaqı xüsusiyyətlərini aşağıdakı plana əsasən öyrənmişdir:

1. Uşaq sinifdə özünü necə aparır?
2. Onun müşahidəçilik dərəcəsi.
3. Uşaq müstəqil düşümə vərdişinə məlikidirmi?
4. Özüñ təklikdə necə hiss edir?
5. Onun üçün hansı əxlaqi keyfiyyətlər daha xarakterikdir?
6. Uşaqın fəal-iradı hörəkət səviyyəsi necədir?

Qədim hind vedlərində deyilir ki, doğulmaq, yaşlanmaq szab və ölmək da azabdır. Lakin bu azablardan çıxış yolu var. Bu düzgülük, doğulmaqlıq, aməksevərlilik, layqat, vətənpərvərlikdir, insanları bu yolla getməkə öz hayatlarını daha da maraqlı edirlər. Çalışmalyıq ki, nə özümüz, nə xaxınlımız, nə da ətrafımızdakılar cəmiyyət üçün qara ləkəyə çevrilinəsinə!

Problemin elmi yeniliyi. Məqələdə usaqın əxlaq-təbiyəsinin möhkəmlənməsi və inkişafında təlim-tarbiyə və sağlam comiyyyətin böyük rol oynamığı, ümumiyyətə bi işdə məktəbin üzərinə vəzifələr dəsəldəyilə açıqlanır.

Problemin praktik əhəmiyyəti və aktuallığı. Məqələdə hər bir usaqın dünyaya gəldiyi gündən əhətəsindən olan insanların onun düzgün əxlaq normaları və əxlaqi davranışları qaydalarına yiyələnməsi probleminə diqqət yetirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Ədəbiyyat:

1. Məmmədov Z.I. Estetik təbiyə və şəxsiyyətin hərəkətli inkişafı. Bakı: Azarb. SSR "Bilik Comiyyyəti" 1975.
2. Ümumi psixologiya. Red.: A.V. Petrovski; / Tərcümə: Ə.O. Əlizadə, M.Ə. Həmzəyev, I.Ə. Seyidov / Bakı: Məarif, 1982.
3. Valiyev M.V. İnkisaf və yaş psixologiyası. / universitetlərin psixologiya ixtisası üzrə tohsil alan tələbələri üçün dərs vəsaiti Bakı: Elm, 2013.
4. Stoljarenko L.D. Psixologiya və pedagogika: Učebnoe posobie dla bakalavrov / M: Юрайт, 2012.
5. Собчик Л.Н. Психология индивидуальности. Теория и практика психодиагностики. СПб: Издательство «Речь», 2005.
6. Шеламова, Г.М. Деловая культура и психология общения: Учебник для начального проф. образования / М: ИЦ Академия, 2013.

E-mail: zema.salimova@mail.ru

Rəyçilər: psix.üfols.dok., dos. S.N. Heydərova
ped.üfols.dok., dos. Z.L. Əliyeva
Redaksiyaya daxil olub: 17. 12.2018.